

Multikultural dəyərlər və Azərbaycan

Multikulturalizm dünyada və ya hər hansı dövlətdə mədəni müxtəlifliklərin qorunub saxlanılmasına və inkişafına yönəlmış nəzəriyyə, siyasetdir. Onun ən mühüm özəlliyi assimilyasiyaya qarşı olmasıdır.

Multikulturalizm və tolerantlıq həm də cəhalətin, irqiliyin, ksenofobiyanın süqutu, nəticə etibarilə cəmiyyətdə əmin-amanlıq, bəşəriyyətdə sülh deməkdir. Müxtəlif siyasi, iqtisadi və coğrafi şəraitlərdə yaşayan xalqların ədalətə çıxışında coxmədəniyyətliliyin təmin edilməsində asılıdır. Çünkü multikulturalizmin olması cəmiyyətdə bərabərliyin, demokratianın, tərəqqinin, sosial rifahının, başqa sözlə, ədalətin bərqərarı deməkdir.

Coxmədəniyyətlilik ideyasının bu və ya digər cəmiyyətdə davamlı olması üçün ən zəruri amil həmin cəmiyyət üzvləri arasında qarşılıqlı döyümlülük - tolerantlıq hissini olmasına asılıdır. Bu olmadan humanizm, yüksək fərdi və beynəlxalq münasibətlər, insanlar arasında qarşılıqlı anlaşma, zənginləşmə, dostluq və əməkdaşlıq mümkin deyildir. Müasir dövrde tolerantlıq ənənələrinin təbliğini və yayılmasını əhəmiyyətsiz hesab edənlər var. Əsasən Qərb ölkələridir. Onların fikrincə, eger bir cəmiyyətdə dini, milli, irqi mənsubiyətindən asılı olmayaraq, insan hüquq və azadlıqları təmin edilirsə, demek, həmin cəmiyyət tolerantdır və tolerantlığın ayrıca təbliğine gərek yoxdur.

İlk baxışdan mənqli yanaşma kimi qəbul edilə bilər. Bunun əleyhdarları əsasən elə qərblilərdir. Ona görə ki, tolerantlıq təkcə hüquqi deyil, həm də mədəniyyət və mənəviyyat məsələsidir. Dündən tolerant cəmiyyətlərin tarixi əsrlərlə ölçülür. Amma hüquqi, demokratik, dünyəvi dövlətin tarixi iki əsrdən o yana keçmir. Deməli, tolerantlıq hüquqi dövlətin yox, mədəni və mənəvi cəhətdən inkişaf etmiş cəmiyyətin məhsuludur. Əslində, bu gün Azərbaycanı və azərbaycanlıları başqalarından ferqləndirən xüsusiyyət də məhz budur. Əgər tolerantlıq bir avropali üçün hüquqi vəzifəsidir, azərbaycanlı üçün mənəvi tələbat və mədəni normadır.

Tolerantlığın minimum şərtləri nə əsasən, dini çoxluq dini azılıq nəinki hörmətlə yanaşmalı, həm də onun öz inancına uyğun yaşamaşına mane olmamalıdır. Minimum şərtlərin təmin edildiyi cəmiyyətlərlə bağlı bir neçə nümunə göstərmək mümkündür. Ancaq bu bir həqiqətdir ki, Azərbaycandakı döyümlülük mühitinin səviyyəsi tolerantlığın minimum şərtlərini və tələblərini çıxdan ötbür. Azərbaycanlılar tarixən dini azılıqlara hörmətlə yanaşaraq, onların öz inanclarına uyğun yaşamalarına nəinki mane olmayıblar, hətta öz inanclarına uyğun yaşamalarına şərait yaradıblar. Başqa ifadə ilə desək, azərbaycanlılar hər zaman dini azılıqların himayədarı və mühafizəçi qismində çıxış ediblər.

Bu ideyanın kökləri qədim tarixə malikdir. Bütün səmavi dinlərdə ideyanın əsaslarını görə bilərik. Azərbaycan da bu sahədə dünya üçün örnek ola biləcək modeldir. Azərbaycan zəngin və mürəkkəb tarixi olan ölkədir. Coxallahlılıqdan, şamançılıqdan və bütperəstlikdən tutmuş səmavi dinlərə (Yəhudilik, Xristianlıq, İslam) qədər dünyanın bütün meşhur dinləri burada öz izlərini buraxmışdır. Bunu neticəsidir ki, coxsayılı etnosların Azərbaycanda yaşamasına və etnik tərkibin müxtəlif olmasına baxmayaraq, minilliklər boyu heç bir milli, dini azılıq buradan başqa bir əraziyə köçməmiş və köçürülməmiş, hər bir etnos milli və dini kimliyini qoruyub saxlamışdır. Müxtəlif tarixi dövrlərdə öz torpaqlarında sıxışdırılan bəzi konfessiya nümayəndələri, dini-etnik gruplar Vətənimizə sığınmış və cəmiyyətimizin ayrılmaz hissəsinə çevrilərək, ayınlarını rahat yerinə yetirmək imkanı eldə etmiş, yerli əhali ilə qaynayıb-qarışmışdır.

Respublikamızda müxtəlif dini konfessiyalar tərəfindən ibadət evlərinin tikintisine və bərpasına fərqli dini icmaların nümayəndərinin maddi və mənəvi dəstək verəməsi, ianələr toplaması tarixi keç-



mışımızdən qalan mütərəqqi ənənədir. XIX əsrin sonlarına yaxın Bakı şəhərində "Qızılı Kilsə" kimi tanınan "Aleksandr Nevski" kilsəsinin inşası üçün toplanılmış ənənin böyük hissəsinin müsəlmanlar tərəfindən verilməsi dünya tolerantlıq tarixinin ən parlaq səhifəsidir. 1907-ci ildə H.Z.Tağıyev tərəfindən tikdirilən Rus Pravoslav Kilsəsinin Jen Mironosets Baş Katedral kilsəsi təxminən 100 ildən sonra müsəlman iş adımı Aydın Qurbanovun maliyyə dəstəyi ilə bərpa olunmuşdur.

Çar Rusiyasının Şimali Azərbaycan ərazilərinə sahib olması ilə xalqın ənənesinə zidd olan yabançı dəyərlər təbliğ edilməyə, sırrımaşa başlanmışdı. İşgalçılardan öz müstəmləkəciliyini bu torpaqlarda hökmərən etmek üçün etnik-dini qarşidurma yaratmaq siyaseti aparırdılar. Çarızm müsəlmanların dini birliyinin qorunması əvezinə, məzheb fərqi şırtmekle sünni-şia başçılarının bir-birinə qarşı qoymuşdu. Azərbaycan ziyalıları isə iki məzheb arasındakı qızışdırılan ixtilafların qarşısını almağa nail olmuşlar. Lakin Şərqdə ilk demokratik respublika olan Azərbaycan Demokratik Respublikası 1918-ci il 28 mayda qurulduğandan sonra ölkədə İslama qarşı ayrı-seçkiliyə son qoyulmuşdur. ADR hökuməti müsəlmanlar üçün Qafqaz müsəlmanlarının vahid ruhani idarəsini yaratmaqla məzhəbərərərə gərginlik üçün çalışanlara mane olmuşdur. Həmçinin Şərqdə ilk peşəkar teatrın, qəzeti, operanın və baletin əsası Azərbaycanda qoyulmuşdur.

Ən önemli odur ki, Azərbaycanda həm maarifçi hərəkatın yaradıcılığının, həm də Xalq Cümhuriyyətinin qurucularının və ideoloqlarının böyük əksəriyyəti ruhani ailəsindən və dini təhsil ocağından, mədrəsədən çıxmışlar (Qafqaz Şeyxülislamının nəvəsi Əli bəy Hüseynzadə, Azərbaycan Xalq Cümhuriyyətinin əsas qurucusu və ideoloqu, Bakı ruhanisinin oğlu Məhəmməd Əmin Rəsulzadə və s.).

Bu cür faktlar və nümunələr kifayət qədərdir. Hətta onların içərisində ele nümunələr var ki, dünənin hansısa ölkəsində və tarixin hansıa səhifəsində oxşarını tapmaq qeyri-mümkündür. Hazırda müxtəlif dinlərin nümayəndələri çox vaxt ya rəsmi qəbul və görüşlərdə, ya da dinlərərə dialoq və tolerantlıqla bağlı tədbirlərdə bir araya gəlirlər. Başqa sözə, dini konfessiyaların rəhbərlerinin görüşü, hətta bir süfrə arxasında əyləşmələri və şəkil çəkdirmələri protokol qaydalarından kənara çıxmır. Lakin bu cür protokol qaydaları Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərleri üçün yaddır. Onlar Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İšein, Dağ yəhudiləri dini icmasının sədri Mihail Yevdayev, katolik icmasının rəhbəri Vladimir Fekete və Avropa yəhudiləri dini icmasının sədri Gennadi Zelmanoviç bir-birinə dost, qardaş münasibəti göstərirler. Dini icma liderlərinin tez-tez görüşmələri, məsləhət-məşvərət etmələri, müxtəlif tədbirlərdə birgə iştirak etmələri adı haldır. Bu, təkcə qarşılıqlı hörmət yox, həm də qarşılıqlı etimad deməkdir. Onların bu cür birliyinə çoxları heyrət və qibət edir. Axi qibət etməmək mümkün də deyil! Təsəvvür edin ki, Şeyxülislam mübarek Ramazan ayında iftar süfrəsi təşkil edir və iftar süfrəsində ölkə Prezidenti

cənab İlham Əliyevin sağında Şeyxülislam, solunda isə digər dini konfessiyaların rəhbərleri əyləşirler. Üstəlik, iftar süfrəsində yalnız Şeyxülislam deyil, digər dini konfessiyaların nümayəndələri də çıxış edirlər.

Başqa bir nümunə: müsəlmanların Ramazan ayında təşkil etdikləri iftar süfrələrində digər dinlərin nümayəndələrinin iştirak etməsi praktikası mövcuddur. Qəbələ rayonunun Nic qəsəbəsində kompakt halda yaşayan udi xristianlarının məhz kilsədə qəsəbənin müsəlman icması üçün iftar süfrəsi təşkil etməsi bütün dünya üçün örənək nümunəyə çevrilib.

Tolerantlıq zəmin yaranan iqtisadi amillərdən danişarkən, ilk növbədə, Azərbaycanın tarixi İpek Yolunun üzerinde yerləşməsi xüsuslu qeyd olunmalıdır. Uzaq Çin-dən başlayan və Avropanın quracağında bitən İpek yoluna tekəticarət yolu və iqtisadi məsələ kimi baxmaq olmaz. Bu yolla həm İpek və müxtəlif məhsullar daşınmış, həm də insanlar, fərqli dinlər, mədəniyyətlər seyahət etmişdir.

Digər amil dindir. İslam tolerant din olmasayıd, onun mənsublarının yaşadığı Azərbaycanda indiki seviyədə döyümlülük mədəniyyəti formalalaşma bilməzdi. Çünkü dinimizə görə, bütün insanlar və millətlər bərabərdir, ali irq, ali millet anlayışı yoxdur. Qurani-Kərim buyurur: "Ey insanlar! Biz sizə bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdık. Sonra bir-birinizi tanıyalısınız (kimliyinizi biliyiniz) deyə, sizə xalqlara və qəbilelərə ayırdıq..." (Hucurat, 13). Peyğəmbərimizin hədisi-şerifində bu fikir daha da konkretləşdirilir: "Heç bir ərəb qeyri-ərəbə nisbətən hansıa üstünlüyü malik deyil. Eləcə də qeyri-ərəb zənciye nisbətən, zənci aq adama nisbətən hansıa üstünlüye malik deyil". Qurani-Kərimdə insanlara bəyan edilir: "Dinde məcburiyyət (zorakılıq) yoxdur..." (2:256). Göründüyü kimi, İslam principial şəkildə insanların vicdan və seçim azadlığına müdaxilə edilməsinə icazə vermir. Buna görə də İslam dini şüretlə yayılarken xristian, yəhudi məbədlərinə toxunulmamış, həmin dinlərin mənsublarının öz inanclarına uyğun yaşamalarına şərait yaradılmışdır. İslamdan gələn bu cür döyümlülük Azərbaycan xalqının etnik xüsusiyyətlərindən qaynaqlanan tolerantlıqla çuğlaşaraq daha rəngarəng və mükəmməl bir forma almış və zəngin mədəni sərvətə çevrilmişdir. İslam Azərbaycan xalqının ondan önceki dinlər və müxtəlif inanclar vasitəsilə əldə etdiyi mədəni və mənəvi sərvəti məhv etməmiş, əksinə, onu daha da zənginləşdirmişdir (Şəki-dəki Kiş məbədi, XVIII əsrə Bakıda atəşpərəstlər tərəfində tikilmiş Ateşgah məbədi).

Şübhəsiz ki, bütün bu sadaladığımız dəyərlər yalnız düşünülmüş dövlət siyaseti nəticəsində dəha da möhkəmlənə bilərdi. Məhz Ulu öndər Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi müddədə dini konfessiyalar arasında döyümlülük mühitiñin dəha da inkişaf etdirilməsi sahəsində dönüs yaranmış, dövlətə dini qurumların münasibəti yeni mərhələyə qədəm qoymuşdur. Yeni tarixi şəraitdə Azərbaycanın qarşılıqlı böhranlardan çıxaraq özüne güvənməsi üçün ümumi bir konsepsiya ehtiyac var idi. Bu ideologiya həm milli adət-ənənələrə və dini-mənəvi dəyərlərə səykənməli, həm də ölkəmizin çağdaş dünyaya qovuşmasını təmin etməli idi. Ona görə də Ulu öndər Heydər Əliyev ölkənin

dinə və dindarlara münasibətini düzgün və sağlam müstəvidə həll etməyə başladı, dəfələrlə din xadimləri (yəhudü, xristian, müsəlman) ilə görüşlər keçirdi. Ulu öndər bu barədə çıxışlarının birində qeyd edirdi: "Dövlət, ölkə nə qədər çox xalqı birləşdirse, bir o qədər zəngin olur, çünkü bunların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir". Məhz Onun dövründə dinlərə dəriqəsində diaqloqla bağlı bir çox beynəlxalq tədbirlər baş tutmuş, multikultural siyaset özünün pik həddinə çatmışdır.

Ümummilli liderin siyasi kursunun davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də həmin irsi yaşıdır. Bu gün dünyada tolerantlıq örnəyi kimi tanınan Azərbaycan sivilizasiyalararası diaqloq, beynəlxalq sülh və təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl olaraq təşəbbüs və çağrıları çıxış edir. Son illər ölkəmizdə beynəlxalq humanitar forumların, dünya dini liderlərinin sammitlərinin keçirilməsi, Beynəlxalq Tolerantlıq Günü yüksək səviyyədə, ayrı-ayrı konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd olunması, bəşəriyyəti narahat edən qlobal problemlər ətrafında birgə mütəxəssisliklər aparılması bunun bariz nümunəsidir.

Azərbaycan dövləti formallaşmış din siyasetini tekçə daxildə həyata keçirməklə kifayətlenmir. Belə ki, bu gün Azərbaycan özünün tolerantlıq felsefəsinin dünyaya ixrac etməyi hədfləmişdir. Bu sahədə hökumət multikulturalizm, dinlər və mədəniyyətlərərə dialog sahəsində müxtəlif tərəflərin bir araya gəlməsi istiqamətində çoxsaylı tədbirlər - beynəlxalq və regional konfranslar, forumlara ev sahibliyi etmişdir.

Bu baxımdan Heydər Əliyev Fondu da fəaliyyət göstərdiyi müdəttədə qarşısına qoymuş başlıca məqsəd kimi Ulu öndərin milli dövlətçilik ideyasının həyata keçirilməsi və təbliği istiqamətində ölkə daxilində və xaricində böyük işlər görmüşdür. Bu uğurlu fəaliyyətin təminatçı Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fonduun prezidenti Mehriban xanım Əliyeva əməyinin nəticəsi olaraq, 23 noyabr 2006-ci ildə ISESCO-nun (İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı) xoşməramlı səfiri, 2008-ci ildə "İOT-nin humanitar məsələlər üzrə xüsusi elçisi" statusuna dair diplom təqdim edilmişdir. Bunu nəticəsidir ki, ISESCO-nun qəbul etdiyi qətnaməyə əsasən, Bakı (2009) və Naxçıvan (2018) şəhərləri İslam Mədəniyyətinin Paytaxtları elan olunmuşdur. Fond həmçinin "Tolerantlığın ünvanı - Azərbaycan" layihəsi çərçivəsində nəhəng işlər imza atmışdır. Belə ki, ölkə daxilində və xaricində müxtəlif dini konfessiyalara mənsub ibadət ocaqları inşa və ya bərpa edilmiş, xalqımızın tolerantlıq ənənələrinin beynəlxalq aləmdə təbliği məqsədilə fotosərgilər təşkil edilmişdir.

Bir sözə, tarixən dinlərin və mədəniyyətlərin qovşağı olmuş ölkəmiz bu gün də eyni funksiyani uğurla yerinə yetirir. Coxmilləti Azərbaycan artıq dünyanın nəzərində nümunəvi bir dövlətdir. Ölkəmiz dünyanın multikulturalizm, tolerantlıq, döyümlülük, humanitar əməkdaşlıq mərkəzinə çevrilib və bundan xalqımız da, dövlətimiz də qurur duyur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycanda multikulturalizmə bağlı fikirləri bunu deməyə əsas verir: "Multikulturalizm Azərbaycanda dövlət siyasetidir. Qeyd etməliyəm ki, artıq tarixi keçmişimiz də bunu dikte edir. Eyni zamanda, multikulturalizm Azərbaycanda həyat tərzidir. Biz gündəlik həyatımızda bu principlər əsasında fəaliyyət göstəririk. Bu principlər cəmiyyətin mütləq əksəriyyəti tərəfindən dəstəklənir, müdafiə edilir".

Rahū ŞİRİNOVA

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəciliyi Akademiyasının I kurs magistranti